

DİPLOMAT

№ 17 (57) 01-07 May, Gulan 2007

Həftəlik ictimai-siyasi qəzet
Rojnama heftane civakî û sîyasi

Qiyməti, Hêjaye 30 qəpik



AZƏRBAYCAN PREZİDENTİ İLHAM
ƏLİYEVİN BELARUS PREZİDENTİ
ALEKSANDR LUKAŞENKO
İLƏ TƏKBƏTƏK GÖRÜŞÜ
KEÇİRİLMİŞDİR

YADDAŞIMIZIN UNUTQANLIĞI

Mir Möhsün Nəvvabın "1905-1906-ci illərdə erməni - müsəlman davası" kitabından səhifələr
Picənisi kürdlərinin erməni tayfası ilə baş verən əhvalatı

Səh. 6

SƏDDADILƏR KİMDİR?

Ösəsi 951-ci ildə Məhəmməd Şəddad ben Kürdü tərəfindən qoyulmuş Şəddadilər sülaləsi 971-ci ildə Salarilər dövlətini süquta uğradıb Gəncədə hakimiyyəti əla aldılar və Zaqqafqaziyənin böyük bir hissəsində Şəddadi Kurd dövlətini yaratdılar.

Səh. 6

SOLTAN BƏY

Soltan bəy çar imperatorluğu tərəfindən bayılık verilmiş məşhur bir nəslin nümayəndəsidir. Laçının Kürdhacı kəndində doğulub. XVI əsrə İran şahının əmri ilə İrandan Qarabağ yaylasına köçürülmüş 24 kurd tayfasından biri olan Hacisamli tayfasındandır.

Səh. 6

DTP: Divê leşker midaxeleyi siyasetê nekin



Olli Rehn: Bira ordu demokrasiyê ji sivîlan re berde



Səh. 2



Nêçîrvan Barzani: Kerkük bi zorê hatiye dagirkirin

Səh. 2

Dostdan düşmən düzəltmək ən böyük xəyanətdir

Müsahibim xalq şairi, böyük demokrat,
azadlıq carçası Söhrab Tahirdir

-Sizin bu mövzuya toxunmanız mənim ürəyim-cədir. Qəhrəman kurd xalqı haqqında saatlarla danışsam, yene qurtarmaz. Mən kurd xalqını, yəni siz kürdlər deyirsiniz, bu demək olar ki, mənim heç xoşuma gəlmir.

Səh. 4-5

Em dixwazin bizanin, ka tirbən kalkən me li ku ne!



Em dixwazin
bizanin,
ka tirbən
kalkən me!

Gelê Kurd, ji dawiya İmparatoriya Osmanî û ji dîroka Komara Turkiyê ya 84 salan vir da, li dijî çespandin û zilmə her dem berxwe daye. Di berde-wamiya van berxwedanada dehhezaran insanəm me hatin kuştin. Ji ber ku pişgirî tû alikariya tekoşına netewî kirin, rewşenbîrən me teda û işkence dîtin.


Səh. 3

КУРДСКОЕ РУКОВОДСТВО ПРИ-
ВЕТСТВУЕТ СОЗДАНИЕ АМЕРИ-
КАНСКОЙ БАЗЫ В КУРДИСТАН




Səh. 7

Курдские силы могут
защитить Киркук




Səh. 8



Serokkomar Celal Talebanî serokən DTP-ê qebûl kir

Səh. 3

Zîrveya Kurdistanə Azad li Dokan civiya



Civîn bi serokatiya serokkomar Talebanî bi amadebûna Nêçîrvan Barzani, Kosret Resûl Elî, Umer Fettah, Fazıl Mîrânî, hin wezîrên Kurdistanê û PB-yêñ PDK- ê YNK-ê pêk hat.

Səh. 3


Hewlêr: Karkirên Kurdistanê 1-ê Gulanê pîroz kir

Karkiran li ber Kela Hewlêr ji ber baregeha Partiya Komunist a Kurdistanê dest bi meşê kir û bi duruşmən cuda gihîstîn ber avayıya Parêzgeha Hewlêr.

Səh. 3



Nêçîrvan Barzanî: Kerkûk bi zorê hatiye dagirkirin



Nêçîrvan Barzanî ji rojnameya Şarq el Ewsadê re ragihand ku Herêma Kurdistanê parçeyeke Iraqê ye û felaketên ku gelê Iraqê beraber dimînin, gelê Kurdistanê pir xembar dike

Serokê Hikûmeta Herêma Kurdistanê Nêçîrvan Barzanî ragihand, ku Herêma Kurdistanê parçeyeke Iraqê ye û felaketên ku gelê Iraqê beraber dimînin, gelê Kurdistanê pir xembar dike.

Barzanî weha got: "Tişte ku gelê Kurdistanê û Hikûmeta Herêmê dîlxweş dike di herêmê de nebûna tu baregeheke rôxistinê teror e û di herêmê de tu kes piştgiriya teroristan nake. Ewlehiya herêmê û parastina wê gelê Kurdistanê xwe çê kir".

Serokê Hikûmeta Herêma Kurdistanê Nêçîrvan Barzanî ji rojnameya Şarq el Ewsadê reş ku li Londrayê bi zimanê erebî weşanê xwe dikeşragihand

ku Kerkûk bajarekî kurd e û weha got: "Gelek carê me dupat kir ku Kerkûk bi nasnameya kurdî ve bajarekî Iraqê ye. Em dixwazin ku pirsgirêka vê bajarê bi bingehî ve bê çareserkirin. Kerkûk bi dijwari û paqirkirina etnikî ve hate dagirkirin. Em aligirin ku pirsgirêka Kerkûkê bi riyê aşîti û yasa ve bê çareserkirin. Bê guman ew jî berjewendiyê hemû grubê etnik yên li Kerkûkê û teminata Iraqê ye".

Rojnameya Şarq el Ewsadê pirs ji serokê Hikûmetê kir ku" Gelo di Hikûmeta Herêma Kurdistanê de gendeli(bêrîti) heye an nîne". Barzanî vê pirsê weha bersivand: "Em vî tişti înakar nakin. Di nav Hikûmeta Herêma Kurdistanê de gendeli heye. Ew bo me pirsgirêkeke girîng e. Beramberî vê iradeyeke me xurt heye. Di nav hikûmetê û nav xelk de bo jiholêrakirina gendelyê bernameyeke berfireh hate çekirin".

Amerîkayê esker red kir:

Em li pişt demokrasiyê ne


Berdevkê wezareta derve yê Amerîkayê resmî daxwiyaniek da û got Amerika piştgiriya prosesa demokrasiya Tirkîyeyê dike.

Yasemin Songar peyamnîra Milliyeta tirk ragihand ku daxwiyanîya serokerkanîya tirk li Amerîkayê nedihat payin û ew bû sedemî matmayinekê.

Berdevkê wezareta derve yê Amerîkayê resmî daxwiyaniek da û got Amerika piştgiriya prosesa demokrasiya Tirkîyeyê dike.

Wî got hilbijartînê serokkomariyê divê di prosese demokratik de li gor destûrê û qanûnan bimeşin. Berdevkê wezareta derve ragihand ku eger nelîrîyiyeq qanûni di prosesa hilbijartînê de hebe ji xwe waye serlîdانا dadgeha bilind a destûrê buye û dadgeha destûrê û bîryarû bide, Amerîka û rîz li bîryara destûrê bigire.

Berdevkê wezaretê rasterast navê eskeran neda lê bi vî awayî diyar kir ku ew bi temamî li hember vê muxtiraya esker a ne.




Olli Rehn: Bira ordu demokrasiyê ji sivîlan re berde



YE: Divê ordu demokrasiyê ji parlamentoye û sivîlan re bîhêle. Ev hilbijartînê li Tirkîyeyê ji bo orduya tirk ê bibe imtîhanek.

Komîsyonerê Yekîtiya Ewropayê yê ji berfirehbûna YE berpirsiyar bi daxwiyaniekê li hember beyana serokerkanîya orduya Tirkîyeyê derket û got divê ordu demokrasiyê ji parlamentoye û sivîlan re bîhêle. Wî her wiha diyar kir ku ev hilbijartînê li Tirkîyeyê ji bo orduya tirk ê bibe imtîhanek.

Rehn gotşorduya tirk divê rîz li prosesa demokrasiyê bigre û pabend bimîne bi rola esker û sivîlan a di demokrasiyê de.



Hukumeta Erdogan muxtiraya orduyê red kir

Cemîl Çiçek ragihand ku serokerkanî meqamek e ku bi serokwezîriyê ve girêdayî ye û mafekî wê ya wiha tineye ku muxtirayê bide hukumetê.

Iro piştî nîvîrî saet di 15:15-ê de bi wextê Anqerê Cemîl Çiçek wezîrî edaletî û Tirkîyeyê û berdevkê hukumeta Erdogan civîneka çapemeniyê li dar xist û diyar kir ku bîtalîhiyeka mezin e ku duh nîvî şevê bi navê serokerkanîye daxwiyaniek di ragihandinê de hatiye belavkirin û pişt re di malpera serokerkanîye de hatiye weşandin.

Cemîl Çiçek ragihand ku hedefa vê daxwiyanîyî hukumet bi xwe ye û balkêş e ku di demeka wiha de ku têra yekê a hilbijartîna serokkomariyê de û di deme-ka wiha de ku mesele çuye dadgeha bilind a destûrê û got ev daxwiyanî her wiha midaxeleyek e li ser bîryara dadgeha bilind.


Cemîl Çiçek ragihand ku serokerkanî meqamek e ku bi serokwezîriyê ve girêdayî ye û mafekî wê ya wiha tineye ku muxtirayê bide hukumetê.

Cemîl Çiçek diyar kir ku hukumet û bi tu awayî hustu li ber tehdîdîn neqanûni yên ne demokratik xwar nekes prosesa demokratik a siyasi berdewam bike.

Cemîl Çiçek her wiha ragihand ku peywendiyeke telefoni di navbera serokwezîr û serokerkanî Tirkîyeyê de pêk hatiye.

Parlamenterê AKPê Kutlu: Ev destdirêjîya namûsa me ye

Reaksiyonen piştî daxuyanîya artêşâ tirk zelal dike ku krizek mezin li pêşîya Tirkîyeyê ye. Serokwezîr Erdogan dibêje; ê millet ji felaqetxwiza hesab bipirse. Kemalsit û ultra nasyonalist ji muhtirayê razî ne.



Piştî daxuyanîya artêşâ tirk ku hem li Tirkîyeyê hem ji li cihanê wek muxtirayek û midaxelaye li ser siyasetê hat qebûl kirin, der û dorê hikumetê ji ji sergêji rizgar bûn û bitirs be ji dest bi nîşandana reaksiyonan kirin.

Parlamenterê AKPê ê Semsûrê Husrev Kutlu got; demokrasî namûsa me ye, ev midaxele jî destdirêjîya namûsa me ye û nayê kebûl kirin. Kutlu bi berde-wamî got; ezê ji sekulertiya wan kesen ku xwedîyê vê daxuyanîyê sererkanê tirk ji wazifeyê nestîne, şik bike.

Serokwezîr Tayyib Erdogan ji sergîti bersîva Buyukanit da û got: li vî welati li gel felaketên xwezayî felaketên siyasi jî pêk tê. Ev millet ê cezayê wan kesen ku felaketan dixwazin bide.

Kemalist, ultranasyonalist û nijadperestin tirk ji piştî daxuyanîya artêşâ kîfxweşîya xwe diyar dikan.

DTP: Divê leşker midaxeleyî siyasetê nekin

Partiya Civaka Demokratik (DTP) muxtiraya serokerkanîya Tirkîyeyê weke cudaxwazî û nijadperestiyê binavkir û got "gere zagona bingehîn bê guhertin".

Partiya Civaka Demokratik (DTP) bi daxuyanîyek niviskî, nerazîbûna xwe li hember muxtiraya serokerkanîya Tirkîyeyê anî ziman. Bi vê minasebetê DTP-ê bang kir ku rojek zûtir zagona bingehîn a Tirkîyeyê bê guhertin ku serokerkanî tu car nikaribe mudaxeleyî siyasetê bike.

DTP-ê di daxuyanîya xwe de bal kişand ser mudaxeleya leşkeran a li ser helbijartîna serokkomar û vê hewldanê weke hewldanek cudaxwaz û nijadperest binavkir. DTP-ê di daxuyanîya xwe de dazanîn ku ji sala 1960an heta niha helbijartîna serokkomarş her tim bûye navenda têkoşîna dinavbera iradeya helbijîran û burokraziya sivil leşkeran a ku nûnerîya wan ordu dike.

DTP-ê gotina serokerkanîye "kesen ku nebêjin em tirkîn, dijminen Komara Tirkîyeyê ne û wê her tim ji wisa bîmîn" a ku di muxtirayê de ji hatiye ziman, weke bîrûbaweriya nijadperestiyê û cudaxwaziyê binavkir û vê gotinê qasî mudaxeleya li ser helbijartîna serokkomariyê, bixeter dît.

DTP-ê di daxuyanîya xwe de ji bo ku rî liber alozîyan bê girtin, daxwazîn xwe wisa rîzker: "Divê zagona bingehîn bê guhertin, hemû rî têbâzân ji bo mudaxeleya leşkeran ji holê bê rakirin. Dadgeh serbixwe bibin. Li gor mozayîka Tirkîyeyê zagonek sivil û demokratik bê amadekirin û serokkomar ji ali gel ve bê helbijartîn".



Tirkîye: Fermanderiya Orduyê "muxtira" da

Îşev saet di 23-yê de di malpera erkaniherba Tirkîyeyê de daxwiyanîka resmî ya serokatiya erkaniherbiya Tirkîyeyê derket.



Daxwiyanî idîa dike ku di demên dawiyê de hin buyer diqewimin ku tê xwiyakirin hedfa wê rakirina laşkiya (ilmanîyeta) cumhuriyetê ye û tê gotin di meseleya laşkiyê û yekpareyiya (unîteriya) dewleta tirk de ordû teref e, ci ji destan bê bike.

Li gor daxwiyanîye, yên li hemberî duruşma "Bextiyarî ji wî kesî re ye ku dibêje ez tirk im" dertê ew dijminen cumhuriyeta tirk e.

Derûdorê agahdar ji prosesa siyasi ya Tirkîyeyê dibêjin hem navero-ka daxwiyanîye hem jî bi taybetî roja derketina wê, balkêş e, delîla wê yekê ye ku ev daxwiyanî muxtira yek e, midaxeleyîneka ciddî ye ya li ser prosesa siyasi ya demokratik ya Tirkîyeyê, hedfa wê hukumeta Erdogan e, li hemberî AKP-ê û mihawleyen wê yên bidestxistina serokkomariyê ye.

Diyar dike ku ordu bi temamî li hemberî berbijeriya serokkomariya Abdullah Gûl e.

Serokkomar Iraq federal Celal Talebanî duh heyeta di bin serokatiya herdu hevserokên DTP-ê Ahmet Türk û Aysel Tuglukê de li havingeha Dokanê qebûl kir.

Serokkomar Iraq federal Celal Talebanî duh heyeta di bin serokatiya herdu hevserokên DTP-ê Ahmet Türk û Aysel Tuglukê de li havingeha Dokanê qebûl kir.

Di hevdîtinê de berpirsiyê YNK-ê Saadî Ahmed Pîre, Kurdo Qasim, Çemal Ebdulwafa û Behroz Gelale nunerê YNK-ê yê li Anqêrê ji amade bûn.

Talebanî bixêrhatineka germ li heyeta DTP-ê kir û serokên heyetê ji këfxweşîya xwe bi rehetbûna Celal Talebanî a ji nexweşîya xwe destnişan kir.




Di hevdîtinê de gotübêj li ser rewşa Kurdistana bakur, pirsgirêka

PKK-ê û pêşveçûnê vi dawiyê yê li Tirkîyê, midaxeleya eskeran a li ser hukumeta siyasi hat gotübêjkirin.

Di pirsgirêka kurdî de her du aliyan tekîd li ser giringinya xebat û tekoşina aştiyane ya gelêrî ya li ser esasi diyalog û gotübêjan kir. Hat diyarkirin ku ev têkoşin bi taybeti di demeka wiha de ku le seranseri dînyayê, dem dema têkoşina aştiyane ye û dikare pirsgirêk di riya gotübêj û diyalogê re bê çareserkirin.

Em dixwazin bizanin, ka tîrbêñ kalkêñ me li ku ne!



Gelê Kurd, ji dawîya İmparatoriya Osmani û ji diroka Komara Tirkîyê ya 84 salan vir da, li diji çespandin û zilmê her dem berxwe daye. Di berewamiya van berxwedanan da dehhezaran insanê me hatin kuştin. Ji ber ku pişgîrî û alîkariya tekoşina netewi kirin, rewşenbirêne me teda û işkence ditin. Bi hezaran Kurd di zindanan da rizyan, hezaran ji wan mecbûr bûn



Hewlêr: Karkirên Kurdistanê 1-ê Gulanê pîroz kir


Karkiran li ber Kela Hewlêr ji ber baregeha Partiya Komunist a Kurdistanê dest bi meşê kir û bi dûruşmêncuda gîfşîtin ber avayıya Parêzgeha Hewlêrê.

Îro bi minasebeta 1-ê gulanê û li Hewlêra paytexta Kurdistanâ azadî karkirên HewrÇIÇ bi meşêk cejna 1-û Gulanê pîroz kir.

Li per deriyê parêzgehê waliyê Hewlêrê Newzad Hadi pêşewaziya wan kir û nunerê karkiran daxwiyanîlik li ser daxwaza karkiran xwend. Karkiran daxwaz kir ku qanûnêka nuh ji bo yekgirtina jîyana karûbar a li Kurdistanê bê derxistin da maşen hemdem ên karker, karmend û xanenîşnan tê de bê temînkirin.

Karkiran her wiha daxwaz kir ku navendeka rewşenbirê û komelayeti û bingehêka tendurustî ya taybeti ji bo karkiran bê avakirin.

Zîrveya Kurdistana Azad li Dokan civiya



Civin bi serokatiya serokkomar Talebanî bi amadebûna Nêçîrvan Barzanî, Kosret Resûl Eli, Umer Fettah, Fazil Mîrânî, hin wezîren Kurdistanê û PB-yê PDK- ê YNK-ê pêk hat.

Celal Talebanî iro li havingeha Dukanê pêşewaziya serokwezîre Kurdistanê Nêçîrvan Barzanî kir.

Di civinê de cîgirê serokê Kurdistanê Kosret Resûl Eli, cîgirê serokwezîr Umer Fettah, sekreterê KM ya PDK- ê Fazil Mîrânî, hin wezîren hukumeta Kurdistanê û hin ji endamên PB-ya PDK- ya YNK- ê ji amade bûn.

Gava nuçe hat ragihandin civinê berdewam dikir lê hat ragihandin ku buyer û guherandinê vê dawiyê yê Kurdistanê, Iraq û weletanê cîran di civinê de têñirxandin.

Wek tê zanîn serokê Kurdistanâ azad bi sefer li deriyê welat e.

Swêd: panelek li ser rewşa zimanê kurdî

Duh li Stockholmê li salona kitêbxaneya şarederiya Sollentunayê panelek li ser rewşa zimanê kurdî li Kurdistanê û li derveyê welat ji bal Perkurdê hat lidarxistin. Di panelê de serokê Enstituya Kurdi ya Îtenbolê Samî Tan, berpirsê

Dezgeha Siprêzê ya çap û Weşanê a li Duhokê Mueyed Tayîb, memosteyê zimanê kurdî li Swêdê û niviskar Amed Tigrîs û berpirsê kovara kurden Anadolî Birnebûn û xwedîye weşanxaneya APEC-ê Ali Çiftçi wek axêver amade bûn.

Diyarbekir: Helikopterek eskerî ket

Vê sibê helikopterek eskerî ya artêşa tîr li Diyarbekirê ket xware. Di encamê de du esker brîndar bûn



Li gor ku hin şahid dibêjin Helikopterek wexta ku xwestîye dakeve jî ketiye. Lî serkeranîya Tirkîyê ji di daxuyanîya

Satîri xabârlar

*Amerikanın İraqdaki səfiri Kürdistanın Süleymaniye şəhərini gəzərkən ordakı sakitliyə valeh olmuşdur.

*Kürdistan rəhbərliyi Amerika hərbi bazalarının Kürdistan ərazisində yerləşdirilməsini alqışlayıbdır.

*Gürcüstan İraqa 2 min əsgər göndərəcək.

*Kürdistanın paytaxtı Ərbil şəhəri Dünyəvi Tibb mərkəzinə çevriləcək.

*Kürdistan Federativ bölgə hökuməti İranla üç gömrük qapısı açmaq niyyatındadır.

*Tarixi və mədəni abidələrin gəzintisi üçün gələn turistlərin çoxluğuna görə Kürdistanın mehmanxanalarda boş yer qalmamışdır.

*ABŞ-in prezidenti senatorların ordunun İraqdan geri çökilməsi məsələsinə veto qoydu.

*Türkiyənin Baş Naziri Ərdoğan bildirmişdir ki, Türkiye Konstitusiyasında dəyişiklik edəcəyik ki, ölkə prezidenti də xalq tərəfindən seçilsin.

*Türkiyənin Konstitusiya Məhkəməsi generalların emrinə yerinə yetirdi.

*Celal Têlabaninin rəhbərliyi ilə Kürdistan hökumətinin zirvə toplantısı Dokanda öz işinə başlıdı.

*İraq Federativ dövlətinin prezidenti Celal Têlabani xalqı 1 May bayramı münasibətə təbrik etdi.

*Prezident Têlabanî Türkiyə DTP-in rəhbəri Əhmət Türkü və Aysel Tuqluq qəbul etmişdir.

*AKP seçki gününü iyunun 24-ə salmağı təklif edib.

*1 May Zəhmətkeşlər gündündə İstanbulda polislə xalq arasında qarşıdurma yaranmışdı.

*Türkiyənin ordu hissəleri Kürdistanın Konimasiya bölgüsini toplardan atəşə tutmuşdur.

*50 ölkə Misir konfransında iştirak edəcəkdir.

*Diyarbekirdə bir hərbi vertalyot düşdü.

*İraq hökuməti iddia edir ki, Əl-Kaidənin İraqdakı rəhbəri Əbu Əyyub Əl-Masri son döyüslərdə öldürülmüşdür.

*İsveçdə "Kurd dilinin təkmilləşməsi" mövzusunda konfrans keçirilmişdir.

*Türkiyənin İlahiyyə fakültəsinin professoru öz kitabında yazmışdır ki, 9 yaşlı qızlar əre gedə bilər.

*Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl Ankarada Hüquq fakültəsindəki konfransa qatıldığı zaman protestə rast gəldi. Konfrans iştirakçıları "rədd ol konfransdan" şüarları atmışlar.

*İraqın Mahmudiyyə şəhərində yeni terror aktı baş vermişdir. Neticədə 19 adam olmuş, 24 nəfər yaralanmışdır.

*Şirnaq əyalətinə yağan leysan yağış nəticəsində həyat fərc olmuşdur. Zirzəmîlər su ilə dolmuş, bəzi evlər uçmuş, yollar sıradan çıxmış, 4 nəfərin aqibətindən xəbər yoxdur.

*ABŞ Türkiyə rehbərlərinin yadına İsrail-Livan məsələsinə salaraq kurd məsələsini demokratik yolla həllini məsləhət görmüşdür.

Dostdan düşman düzelt

*Müsahibim xalq şairi, büyük demokrat,
azadlıq carçısı Söhrab Tahirdir*

-Söhrab müəllim, biz bilirik ki, siz həyatda tarixən kürd xalqı ilə bağlı olmuşunuz. "Diplomat" qəzətində kürd xalqı ilə Azəri xalqının dostluğunu bərədə, bu xalqların birliliy haqqında tarixən bir-birlərinə arxa olduqlarının canlı şahidi kimi gördükleriniz hadisələr haqqında bize nə danışacaqsınız?

-Sizin bu mövzuya toxunmanız mənim üreyimcədir. Qəhrəman kürd xalqı haqqında saatlarla danışsam, yene qurtarmaz. Mən kürd xalqını, yeni siz kürdler deyirsiniz, bu demək olar ki, mənim heç xoşuma gəlmir. Həmisi deyənde kürd xalqı demək lazımdır. Kürd xalqını mən həm qüdretli, hem şücaəti, hem de rəşadəlli bir xalq kimi tanıyıram. Dünyada er besaltı qəhrəman, fədakar xalq varsa, onun biri də kürd xalqıdır. Yüz ildir ki, mənim atamın, emilerimin, dayılarımın, babalarımın danışığı səhəbetləri, ora daxil edərək deyirəm və son sekən ilde gözümüzün qabağında olan hadisələre esasən deyirəm. Amma əmlərim, dayılarım kürdlerle vuruşmalarda İran qoşunlarında zabit kimi iştirak ediblər. Bu yüz ilde kürd xalqı doğrudan da çox şücaəti döyüşlər göstəriblər, azadlıq yolunda olmanın fedakarlığını ediblər. Boş əlla böyük dövlətlərə qarşı, azadlıq mübarizəsi apararaq döyüşübər. İngilis dövlətinə, Amerika dövlətinə, Türkiye dövlətinə, İran və İraq dövlətlərinə qarşı vuruşaraq bir çox olmazın qəhrəmanlıqlarını göstəriblər.

Kürd xalqının en böyük faciesi onun beş yere parçalanmasıdır. Belə desək, Kürdistan ərazisi beş dövlət tərefində işğal olunub. Ve bu xalq beş işğalçı dövlətin ərazi-sində yaşayır. Bu işğalçı dövlətlər bu xalqı beş yüz ilden artıqdır ki, assimlyasiyaya, yoxetmə siyaseti aparsalarda, böyük kürd xalqı, öz zəngin mədəniyyəti sayesində, cesareti sayesində sürgün olunduğu ərazilərdəki yerli sakinləri assimlyasiya ediblər, amma özleri assimlyasiya olmayıblar. Beş dövlət, Kürdistanı ve kürd xalqının milli torpaqlarını beş yere bölüb və adı əhalı kimi onları idarə ediblər. Kürd xalqı həmişə bu cür eda-iətsizliyə qarşı, azadlıq ideyası uğrunda mübarizə aparması Kürdistan xalqının, kürd xalqının birləşməsi, bir vəhət halında yaşaması, Kürdistan dövlətinin yaranması, onun əsil aparıcı ideyalarındandır və buna da kürd xalqının çox böyük hüquq və selahiyəti var. Mübarizə aparmağa, vuruşmağa selahiyəti var, partiya şəklində da mübarizə etmə selahiyəti var.

Gərək kürd xalqı ne vaxtsa birləşsin, özünün hüquqi dövlətini yaratsın. Mən inanıram qardaş qəhrəman kürd xalqı, öz azadlığını elə edəcəkdir. Kürdistanın yaranması, vahid Azerbaycanın

yaranmasına zəmin yaradacaqdır. Azerbaycan xalqı iki yere parçalanıb, üç yere ayrılib.

Amma Kürdistan ve kürd xalqı, beş yere parçalanıb, bir avropanı bunu heç cüre təsəvvür edə bilmez.

Bu dövlətlər de hərəsi bir inancdır, biri xristian dövlətidir, biri sünnidir, biri şiedir, biri suriyanıdır. Axır ki, kürd xalqı çox böyük facieli dövrlərini yaşıyib və bugün de öz azadlıq mübarizəsinə davam etdirir, silahı yera qoymur. Kürd xalqı həmişə silahlı olub, mənim gözümün qabağında olan hadisədir, kürd qızının cehizində silahın olmasına eyib tutublar.

Mən on bir İl Kirman-

sahda yaşımışam.

Kürdlerin içinde olmuşam, Kürd kendilərində gedib-gelmişəm və onların adət-enənələrini mən çox yaxşı bilərim. Kürd qəhrəmanı üçün, kürd fedakarı üçün, kürd oğlu üçün silah əvladdan dəha şirindir. Bunları mən gözümle görmüşəm və yazdığını əsərlərde onları müeyyen qeder şərh etmişəm, bedii obrazlarını yaratmışam. Mesələn: "iki güllə iki sevgi" romanında bu cəhetləri, kürd xanının gözel xüsusiyyətlərini vermişəm. Sonra "iki müttehim" poves-timə demək olar ki, ancaq kürd nümayəndələrindən, Kürdistan əhalisinin həyatından yazımişam. Kürdün sevgisi neçə olar, o sevgi neçə mərd sevgidir. Və mən görməmişəm bir kürd qızı başqa bir milletə əre getsin. Mən indiye qeder kürd qızının başqa milletə əre getmesini görməmişəm. Belkə de olub, amma mən eşitməmişəm. Mən görməmişəm ki, cörəyin xatirinə, kürd qızı fahişəxanalarla düşsün. Örməmişəm, Avropada da görməmişəm. Bax bu cəhetləri, belkə bu cəhetləri yox, kürd xalqının alımları, yazılıları, şairləri, qəlem sahibləri, ixtiraçıları, bunların hamısını nezəre alanda, mən kürd xalqının özünün dövleti olmasını, özünün hakimiyəti olmasını, özünün vahid torpağı olmasını bir xalq şairi kimi, bir yazıçı kimi, respublikada tanınmış bir ziyanlı kimi arzu edirəm və ses verirəm. Haqq verirəm kürd xalqına ona görə ki, həqiqətən de böyük, zəngin, qüdretli tarixe malik olan qəhrəmanlıqlarla dolu döyüşləri, yürüşləri, hücumları ilə zəngin olan bir xalqın haqqı var ki, serbest yaşasın, özünün hakimiyəti, dövleti olsun, özünün torpaq vahidliyi olsun. Kürd xalqı ilə mən Kürdistan, Tebrizdə, Bakıda, Şirvanda və Tehranda da çox işləmişəm. Kürdlerle işləmek mənim üçün şərflə olub. O qeder onlar

mehribandırılar, o qeder merddirler ki, dərdlərini çalışardılar ki, heç kimə deməsinər.

Bir adama el açmadılar. Mən

bədə qalırdı. Əmmimle bize iki otaqlı, böyük otaq vermişdi. İki ay bizi-dən kiraye almadı. Və dedi: İşə düzələnə qədər sizdən kiraye pulu almayaçağam. Mən sizin vəziyyətinizi görürem.

Atam işə düzələndən sonra ki-raye haqqını verdi. Ondan sonra ele oldu ki, atam, əmim və Me-

xanda guppulu ilə çıxır. Deyirlər ki, o guppulu derində Fərhadın külüngünün səsidir. Hələ də qoymur ki, daşlar suyun qarşısını alsın.

Kürd xalq bu məsələni əfsanə-leşdirib, müyyən qeder mifləşdirib, bu haqda mən bir poemada yazmışam "Sevgi əfsanəsi".

Dəməli dörd məktəblə getmişidik Xızır deryaçasına ćim-məye, orda gördük ki, gölün üstündə ot bitib, güller açıb. Dedik burda ćimmek günah olar, bu müqəddəs göldür. Xızır peyğəmbərin orda mağarası da var. Geldik aşağı, göldən axan suda ćimdik. Amma gölde ćimmədik. Sonra gördük үşüyürük. Ətraf dağlar və məsələlərə ehət olunmuşdu. Gelidik yol ağızına ki, avtobusa münək gedek Şirvanşaha.

Mən gördüm ki, asfaltın ke-narında bir jandarm nəferi və bir milli geyimlədə olan kürd kişi-si hansı ki, başında şələmə bel-lində qurşaq, alçaqdan səhbet edirdilər. O dönemde şahla kürd xalqı arasında böyük mü-haribə gedirdi.

Kürd ona nəse deyir, başa salır, kürdün yanında 4-5 yaşlarında oğlan uşağı var idi. Bu hadisəni gözlerimle görmüşəm.

Mən o hadisenin canlı şahidi kimi danışıram. Uşağı onun qucağına qoyub tūfəngi dərtib onun əyindən öpdü "Bello" tūfəngi idi, biri var uzun "Bello" digeri gödek "Bello", bu uzun "Bello" idi.

-İngilislərin istehsalı id? -

Neriman müəllim soruşdu:

-Xeyr, Almanların istehsalı id.

Dəməli, silahı ondan aldı, qurdağından öpüb, əyinə saldı və üzünü dağlara təref tutub çıxıb getdi. Mən çox heyretləndim, uşağını öpmədi heç, öz balasını, dörd yaşındakı oğlunu tūfəngə deyişdi, oğlunu öpmədi, tūfəngi öpüb dağlara şaha qarşı müharibəyə getdi. Kürdistanın azadlıq müharibəsine.

O dönemde, yuxarıda dediyim kimi, şah qoşunları ilə kürd xalqı döyüşürdü.

Öz azadlığını elə etmək üçün, kürd xalqı balasını, atasını, anasını qurban verər, təki o böyük eşqinə, azadlıq eşqinə çatışın, yalnız azad yaşasın. Bunları mən gözümle görmüşəm. Bu hadisələri unutmaq olmaz! Biz belə hadisələri, vətəne bağlılığı, vətən sevgisini övladlarımıza aşılamalıq ki, düşmənə qalib gelək.

Mən öz romanımda da belə bir hadisəni təsvir etmişəm. Kürdlerin fedakarlığını, qəhrəmanlığını, müdrikliyini, əzo adında bir şəxsin simasında vermişəm, onun adı Iz-zət idi. Bunu o döyüşlərde iştirak edən dayım məne danışmışdı, 1942-ci ilde kürd xalqı ilə İran qoşunları Kürdistan dağlarında vuruşurdular, məhkəm vuruş gedirdi.

Deyilənə görə, hələ də Fərhadın külüngünün səsi, guppulu ordan gelir. Kürd xalqı belə əfsanələşdirib ki, o dağın altındakı o, mağaradan çıxan o su ki var, çı-



Xalq şairi Söhrab Tahir

Tahir Süleyman

kürd yolcusu (diləncisi) görməmişəm. Kürd həmişə mən başı uca görmüşəm. Biz sürgün olanda misal üçün deyirəm.

Şirvanşahdan bizi evvel Kengavərə sürgün eledilər 1932-ci ilde, İranın bu başından o başına. Biz sürgün olduq. Astara şəhərindən Kengavərə gətdik. Orda iş olmadı. Atam və əmimlili, iki ağır ailəni bir yerde sürgün etmişdilər.

Onda mənim altı yaşım var idi. Kengavərənən geldik Şirvanşaha. Eşitdik ki, Şirvanşahda neft şirkəti var. İngilis, İran Neft şirkətlərinə fehle lazım idi. Atam, əmim bir de mən orada işləmeye getdik və işe təmin olunduq. Mən on yanında ikən atamla birlikdə işe başladım.

Amma biz yaşamağa ev tapa bilmirdik. Orada Mehəmməd adlı bir kürd var idi. O, çox ucaböylü idi. Onun iki arvadı var idi. Mehəmmədin birinci arvadı Mina xatun idi. Bir az yaşlı idi, ikinci arvadı çox cavan idi, adı Hacixanım idi. Mən deyərəm ki, həyatımda, belkə də dünyada Hacixanım kimi bir gözəl qadın görməmişəm.

Bu o qeder gözəl idi ki, adam ona baxanda xəcalet çekirdi. Ter basırdı adamı. Kürd Mehəmməd iki arvadı bir evde saxlayırdı.

Atam çox əsəbi idi. Mənim dayılarım həmisi İranda Kommunist olub, əmim de onlar kimi. Amma atam bunlara qoşulmayıb. Yəni çox cavan olub. Sonra ümumiyyət le bunların hərəketləri onun xoşuna gelməyib. Ona görə də onlara qoşulmadı.

Qubaxan iş başına geləndə İranda I padşah Pehlevi bütün kommunistləri həbs etdi. O cümlədən mənim əmimi, atamı, dayılarımda, İranın şimalından cənubuna sürgün eledilər.

Məhəmməd ikinci mərtəbeni bize vermişdi, özü birinci mərt-

mak an böyük xayana atdır

-Kurdler dağlarda senger tutublar. Aranda İran qoşunları ile gecə-gündüz vuruşurlar. İzzet gelib görür ki, o İran qoşunlarının cəbhəsinin içinde bir ev var, bir dene evdir, damında da bir dene yorğan-döşək var. Fikirlesir bu yorğan-döşeyin içinde göresen kim yatar? Xeyli fikirlesir, bir-iki-üç gün gelir-gedir, görür ki, axşam saat on birde yorğan-döşək açılır, seher saat sekkizde yorğan-döşək yiğilir. Fikirlesir ki, yeqin qoşunun başçısı çıxıb orda yatar.

Cəbhədir də, İran cəbhəsi. Deyirler ki, o zamankı dövrde, orada generala sərəşker deyirlər. General hər halda orda yatırsa, demek mən indidən, gündüz çığı, tufəngi ele ora tuşlayım. O, gecə gelib yorğan-döşeyini açıb yatanda, gələrəm tətiyi çəkərəm, gülləni qarənlıqda buraxaram, çıxıb gedərəm. Gündüz tufəngi ele tuşlayır ki, yorğan-döşeyin düz ortasına. Tufəngin altına daş zad qoyur, düz tuşlaysın ora, iki-üç dəfə yoxlaysın, elini çaxmağa aparanda tufəng təpenməsin deye. Gecə saat on birde İzzet gelir, elini qoyur tufəngin üstüne, tətiyi çekir (o kitabda adı İzo gedir), tufəngi götürüb, çıxıb gedir. Yoldaşlan soruşular: İzo hər dan gelirsen?

Deyir: - Serfəşker Əli bəyi öldürdüm, ordan gelirəm.

Deyirler ki, bu deli olub yeqin, aşağıdakı düşmənərin elindən generalı nece öldürə bilərsən?

Deyir: - Görərsiz de.

Bunu aparırlar kurdelerin başçısı Heme Reşidin yanına. Heme Reşid soruşur ki, sen deyirsən öldürübəsən generalı?

- Beli!
- Nece bilek ki, öldürmüsən?
- Sağlıq olsa, sabah bileyəksiniz.

Heme Reşid İzonu ele salıb zarafat edir.

İzo tufengini götürüb, çıxıb gedir evine.

Gelir evə yatır ve seher görür ki, qapını berk döyürlər:

- İzo səni Heme Reşid çığını!
İzo deyir: - Na xəberdir?

Cavab verirler. - Get, xəberi özün bileyəksən.

İzo gelir Heme Reşidin yanına, Heme Reşid deyir: İzo, sen o generali harda vurdun?

- Kim?
- Generalı öldürübələr!
- Dedim ki, mən öldürmüşəm!
- Bəs bize niye demirsən?
- Dedim, inanmadınız.

Bilirsiniz, mən tufengi onun yorğan-döşeyinə tuşlamışdım, dedim birdən olmez, gülle başqa yerdən deyər. Mən sizin yanınızda xəcaletli olaram. Görünür ki, yaxşı tuşlamışam ki, ölüb.

Bu kurdlerin düzüyü, qoçalğığı iptida olsa da, qəhrəmanlıq müdrikliyidir. Bir kendilə İzo, kurd İzo gör ne düşünüb. O, İran qoşunun generalını gör, nece sırasan çıxarıb, onların başçılarını ö-

dürmişdü. Çox hadisələr var ki, adam fəxrə danişa biler.

Bir kurdün igidiyini mən özüm görmüşdüm. Ele o, İzonun özüdür. Bir Azərbaycanlı zabitin günahını gedib mehkəməde boynuna almışdı və deməşdi ki, bu hadisən mən etmişəm, bu cinayeti mən töretmışəm, onda da sübut yox idi. Familiyası Fəlamezi idi o zabitin. Sübut yox idi, bunu ele məhkəmə ediblər ki, belə bir sübut tapılar. Axırdı İzo gedib girir mehkəmenin içine və deyir ki, onu mən öldürmüssəm. Kim deyir onu Fəlamezi öldürüb? Mən öldürmüssəm. Bundan sonra Fəlamezin buraxırlar. Onun adı Azeri Fəlamezi yox, Zabit Əli Tebrizli idi. İzo isə gecə türmədən qaçır. Yeni bunu

qını vuruşdurmaq mümkün deil!

Tarixi araşdırısanız, görecəksiniz ki, İranda XX esrin evvəllerinde, esrin ortalarında, Cənubi Azərbaycanda Pişəveri hərəkatı dövründə, sonra 1945-ci ilde, II Azərbadisəsindən sonra Nəvəqədi ilə Urmia arasında, azerbaiyancılarla kurdler arasında böyük adəvet yaratmaq isteyiblər. Amma Azərbaycan xalqı ile kurd xalqı heç bir fitvaya getməyib, əksinə biri-birinə yardımçı, arxa olublar.

-Ele qəhrəman Kürdoğlu İsmayıllı ağa Sımkonu götürək. Türk-yəden qovulmuş əlli min erməni, rus, assori orduzu, yüz əlli min silahsız adamı bir neçə gündə qətl etmişdir. Onların rehberi Şemun, Tikran, Tebrizi almaq niyyətində

rem. Əvvəla, bunun səbəbini onda görürəm ki, prezident seçkili yaxınlaşanda ya ləzgi, ya kurd, ya da taliş məsələsini qaldırmaqla isteyirlər ki, cəmiyyəti zəif salsınlar ve ehalini qorxutsunlar.

Allaha şükür, Azərbaycan xalqı bu cür sınaqlardan çox çıxıb. Əger azerbaiyancı mənəmsə, qardaş azerbaiyancı kurd xalqını sevir. Bu cəhətdən mən hem öz xalqımı, hem de kurd qardaşlarımı, elecə Azərbaycanda yaşayan bütün etnik xalqlara bele müraciət edirəm ki, düşmənin sözlerine inanmasınlar. Tarixi köklərimizə bağlılıqlardan çıxış etsinlər. Kurd xalqının, Azərbaycan xalqının güzel xüsusiyyətlərindən çıxış etsinlər. Bunnar hemiça öz dostluqlarını tarix boyu saxlamış və saxlayacaqlar. Yoxsa menim qəzetim min dənə arṭiq satılışın deye, mən getirim qəzətimdə her cür sefər səhəbi şışirdim və iki xalqın arasında soyuqluq yaradı. Əlbette ki, bu heç vaxt baş tutmayaçaq.

Sizin qəzetinin potensiyali çox yaxşıdır. "Diplomat" qəzetini men tez-tez vereqleyirəm, "Diplomat" qəzeti çalışır ki, Azərbaycanda xalqlar dostluğunu, göz bebəyi kimi qorusun və biz de onun re-

idilər, əyer İsmayıllı ağa Sımkonu olmasayı. Urmia tərəfində Qəribi Azərbaycanda da onlar yüz əlli min insanı yenə da qətl edəcəklər. Amma İsmayıllı ağa Sımkon köməyə geldi və onların el-ayağını yiğisidirdi. Onda İran və Türkiye dövlətləri də orda bir erməni-assori dövlətinin yaranması tərəfdarı olduqları üçün, bu kütəvi qətlərə müdaxilə etmirdilər.

Amma İsmayıllı ağa vaxtında geldi, öz orduzu ile onları darmadağın etdi və qovdu.

Kurdler hər zaman azerbaiyancıların dar gündünde onlara arxa, dost olub. Qarabağ hadisərində istər qaçqın kurdler, istərsə de yerli köçküñ kurdler, yüzlerle qurbanlar verdi, qəhrəmanlıqlar göstərdi, evlərində-eşiklərindən oldular və tarixdə qazandıqları ada sadiq qaldılar. Kurd xalqının da en ağır vaxtında azərilər onlara da yaq olub. İqtisadi cəhətdən yardım ediblər, dostluqlarını göstəriblər.

Buna görə da nəhaq yere elleşəsinler, kurd xalqı qeyrətli xalqdır, o heç zaman Azərbaycan xalqı ilə düşmən ola bilməz. Tək-tük adamlar ola bilər. Onlar heç vaxt ele bir edəvet qızışdırı bilməzlər. Çünkü bu xalqlar tarix boyu imtahanlar verib, sınaqdan çıxıb, dostluğunu qoruyub bu günümüzə qədər getirib çıxardıblar. Mən çox təessüf edi-

olubdur və indi de davam edir, siz bunun şahidiniz, amma nədənse Kürdəstanın adı gelende bizim bezi "tarixçilərimiz" kimlərə xidmət edən müxalif qüvvələrimiz bu məsələye bigənə, soyuq, yanaşırlar. Hətta ümum düşməniniz olan erməni qarşı elə kin sürmürlər. Yeni Kürdəstan dövləti olub? Bele bir millət var? Çox zamanda özəl televiziya kanallarında diktatorların birtərəflə mövqeyi, ister-istəməz, ister Azərbaycan xalqı arasında, isterse kurd xalqı arasında, ürek arğıdıcı mövzular, fikirlər şərh edilir. Belelərlə sizin münasibətiniz neededir?

- Menim bunlar haqqında fikrim belədir, yene de deyirəm kurdler demə sənə qurban olum, kurd xalqı denən.

Ela burda, Azərbaycanda yaşayan kurd'lər də küdr xalqı demək lazımdır.

Mənə ele gelir ki, son vaxtlar, Azərbaycanda böyük ictimai hadisələr qarşısında müxalif həmisi müəyyən macəralar təpib deyir. Son vaxtlarda hiss edirəm ki, orda-burda danişirlər, yazılırlar, deyirler ki, bir çox kurd böyük vəzifələrde işləyirlər.

Azərbaycana 60 min kurd gəliblər. Onlar düzgün fikirleşənlər özərini hörmətdən salırlar. Əlbette ki, hər kesin leyaqətine görə, bacarığına görə, təfəkkürünə, siyasi seviyyəsinə, fedakarlığına görə bir de ki, Azərbaycan Respublikasına sedaşətlinə, Azərbaycan xalqının varlığına sedaşətlinə gör, kurd nümayəndəsi de dövlət aparatında işləməlidir. Müxalif bunları görür onda onun vəziyyəti deyişməye başlayır.

Niye bir kurd gelib, filan vəzifəni tutub?

"Mən burda on bir ildir ki, ele tekce qəzet çıxardıram, ele vezifəyə çata bilmirəm". Bax mənə ele gelir bir səbəb də budur. Ondan qorxmaq lazımdır. Bizim dövlət aparatımızda azerbaiyancı da, tat da, kurd da, ləzgi da, taliş da lazımi oğullar bacarığına görə, leyaqətine görə öz vezifəsini tutublar, işləyirlər və hamısı da Azərbaycan xalqına, onun varlığına, dövlətliyiyyəne sedaşətə xidmət edirler.

Bu müxalif qüvvəleri çox yandırır. O cəhətdən narahat olmaq lazımdır. Azərbaycanda yaşayan qardaş xalqların birliliyini heç kim poza bilməz. Yuxarıda da qeyd etdiyim kimi, dəstədən düşmən düzəltmək en böyük xəyanətdir.


-Müsahibəyə və samimiyyətə görə sizə teşekkür edirik.

-Çox sağ olun.

-Sizde sağ olun.

Müsahibəni apardı:

"DIPLOMAT" qəzetiňin baş redaktoru Tahir Əliyev və Azərbaycan şöbəsinin redaktoru, şair Nəriman Əyyub



Xalq şairi Söhrab Tahir

Nəriman Əyyub

YADDAŞIMIZIN UNUTQANLIĞI

Mir Möhsün Nevvahın "1905-1906-ci illerde erməni - müsəlman davası" kitabından sahifeler

Piçənisi kürdlerinin erməni tayfası ilə baş verən əhvalatı

Piçənisi Şahgulu Haqverdi oğlu özünün iştirak etdiyi aşağıda yazılış əhvalatı mənimlə (M. M. Nəvvabla) üzbüüz əyləşib damışmışdı.

Piçənisi müsəlman kəndindən və başqa kurd müsəlman kəndlərindən 300 nəfər qədər igidlər və qeyrətli cavanlar toplaşaraq Paşa bəy Murad bəy oğlunun sərkərdəliyi ilə atlantıb Minkəndin üzərinə yeridilər. 160 evdən ibarət olan bu kədindən yarısı kurd idi. Paşabəyin dəstəsi ermənilərin bir qismını öldürdülər və yaraladılar, bir qismi isə qırıb dağıldılar. Piçənisi kürdler bu kənddən qənimət kimi 190 baş qoyun, 70 baş at və qatır apardılar. Bundan sonra onlar 200 evdən ibarət olan Xonavar kəndinə hücum etdilər. Paşa bəyin dəstəsi bu kəndə də böyük zərbə vurub qənimət kimi özləri ilə 1010 baş qoyun və 8 at apardılar.

Həmin kurd atlı igidləri qəflətən Ziva kəndinə daxil olaraq strafda olan beş erməni evini dağıdıb mal-qarasını özləri ilə apardılar.

Bir-iki gün keçdikdən sonra həmin dəstə 300 erməni evi olan Əliqulu kəndinə hücum etdilər. Onlar həmin kəndin bir tərəfindən daxil olaraq onu yarıya qədər dağıtdıqdan sonra əldə etdikləri qənimətlərlə geri döndüllər. Paşa bəyin dəstəsi bir gecə dincəlikdən sonra, sabahı Qaladərəsi kəndinə tərəf üz qoydular. Qaladərəsində yaşayan ermənilər qabaqcadan yaxşı silahlanmış və hər tərəfdə səngərlər qurmuşdular. Onlar Paşa bəyin dəstəsini səngərlərdə silahlanmış, hazır vəziyyətdə qarşılıdlılar. Bir qədər atışmadan sonra Paşa bəyin dəstəsinin bir hissəsi kəndin kənarında yerləşən 23 evi ələ keçirək oradan 450 qoyun, 60 qaramal və 6 quyu buğda əldə etdilər. Buğdanı atlara yükleyərək mal-qoyunla birlikdə yola düşdülər. Onlar

Qaladərəsi kəndindən uzaqlaşanadək Paşa bəyin dəstəsinin o biri hissəsi erməniləri məşğul etdilər. Bu atışmada bir nəfər müsəlman həlak oldu. Onlar həlak olmuş yoldaşlarının cənazəsini götürərək geri qayıtdılar. Paşa bəyin dəstəsi bir neçə gün istirahət etdiqdən sonra, atlantıb Cavanşir tərəfə hücum etdilər. Əvvəlcə 150 evdən ibarət olan Külelik kəndinin üstüne gəldilər. Ermənilər əllərində silah onların qarşısına çıxdılar. İgid kürdler "Ya Allah" deyib ermənilərin üstüne töküldülər və bir neçə saat ərzində onlardan 100 nəfərini qatlə yetirdilər. Bununla bərabər neçə-neçə yaralananları var idi. Bundan sonra onlar 250 baş heyvan da qənimət götürüb evlərinə qayıtdılar. Müsəlman kürdleri həmin gecə istirahət etdiqdən sonra, səhərisi yenə də atlandılar. Bu dəfə onlar 60 erməni evi olan Damğalı kəndinə üz qoydular. Onların az olmasına baxmayaraq, Paşa bəyin dəstəsinin qarşısına çıxaraq atışmağa başladılar. Qəhrəman kurd oğulları onların üzərinə hücum edərək karıxdırıb və 90 nəfərcən erməni qatlə yetirdilər. Yaralananlar da çox idi. Bundan sonra onlar 200-ə yaxın qaramal və keçi qənimət götürərək geri qayıtdılar. Oradan Badara kəndinin üstüne gəldilər. Bu qorxmaz dəstə orada da 16 nəfər erməni öldürdükdən sonra, 60 baş qaramal götürərək kəndlərinə qayıtdılar. Gecə yatıb istirahət etdiqdən sonra, səhər durub atlarnı yəhərləyərək atlandılar və Balıca kəndinin üstüne hərəkət etdilər. Ermənilər onları hazır vəziyyətdə qorxulu qarşılıdlılar. Atışma başlandı. Hər iki tayfanın səs-küyü və nərələri dağ-daşa səs salmışdı. Bir qədər atışmadan sonra 30 nəfər erməni öldürüb, neçəsini də yaraladıqdan sonra qənimət kimi 70 baş qaramal, 12 baş at və çoxlu miqdarda əşyalar əldə edərək geri qayıtdılar.

Səhərisi gün Paşa bəyin dəstəsi Xənəzək kəndinə hücum etdi, bu hücumdan əvvəl ermənilər

öz ağaları Məmmədağa Ataxan oğluna nankorluq edərək evini dağıtmış, bağıını qırıb, çobanları öldürmüdüdülər. Buna görə də ermənilər yəqin etmişdilər ki, müsəlmanlar bunun əvəzini çıxacaqlar. Odur ki, kəndə Qalandan çoxlu silah və kömək gətirmişdilər. İgid kürdlerin nərəsi, gurultusu eşidilən kimi onlar səngərə, övrət - uşaq işa gizli yelərə çəkilib çıxırdılar. Müsəlmanlar onları hər tərəfdən mühəsirəyə alaraq güləbaran etməyə başladılar. Atışma dörd saat davam etdi. Dörd saat atışmadan sonra birdən qabaqda haqqında danişdığımız Qasim adlı oğlana gülə dəydi. Onunla bərabər başqa kurd igidi də şəhid oldu. Bu iki cavanın qatlə yetirildiyini görən kütə qəzəblənərək irəliyə atıldılar və erməni səngərlərindən birini ələ keçirdilər. Orada erməniləri öldürdükdən sonra, daha bir səngəri ələ keçirdilər. Vəziyyəti belə görən ermənilər qaçmağa başladılar. Müsəlmanlar 12 evə və neçə-neçə mərəklərə od vurdular. Eviyərən və mərəklərən qalxan alovu görən ermənilər vəhşətə gələrək, bir parası möhkəm yerlərdə gizləndilər. Övrət - uşaqların çıxırtısı və müsəlmanların "Ya Əli!" sədasi dağlara - daşlara düşürdü. 200-ə qədər erməni öldürdükdən və yaraladıqdan sonra kəndlərinə qayıtdılar.

Səhərisi gün Paşa bəyin dəstəsindən 8 nəfər seçmə cavan atlanaq Dəduq kəndinə tərəf çapıldılar. Dəduq kəndinin etrafında yerləşən dörd ev əmin və möhkəm yerdə durmuşdu. Ona görə də burda çoxlu erməni məskən salmışdı. Müsəlmanlar ermənilərin bu evlərdə tutdugu möhkəm mövqeyi dağıtməq üçün hündür bir yerə çıxaraq, oradan evləri güləbaran etməyə başladılar. Onlar 4-5 nəfər erməni qatlə yetirdikdən sonra ermənilər qaçmağa başladılar. Müsəlmanlar qaçanları təqib edərək atəş tutdular. Onlardan bir neçəsini öldürdülər, bir neçəsini də yaraladılar. Sonra evlərə qayıdır orada olan əşyaları qənimət götürdüler, erməniləri isə əsir kimi apardılar.

İVANE VƏ ZƏKƏRİYƏ (ZAXARE) QARDASLARI

İvane və Zəkəriyə qardaşları cariça Tamaranın baş sərkərdələri, vuran əli olmuşdur. Onların bacısı Xorişah 1215-1261-ci illərdə Arşax-Xaçın Alban knyazlığına başçılıq edən knyazlar knyazı Həsən Çəlalın anasıdır. ("Elm və həyat" j. N 9. 1989-cu il)

XII əsrin sonu, XIII əsrin əvvəllərində İvane və Zəkəriyənin mənsub olduğu Mxarqdzeli nəşli Gürcüstən dövlətinə müstəsnə xidmət göstərib. Akademik Şota Ambakoviç Mesxiya "XII əsrə Gürcüstəndə daxili siyasi vəziyyət və dövlət quruculuğu" kitabında yazar ki, Mxarqdzeli xalis gürçü familiyası olsa da onlar kurd tayflarının birindən ayrılib, XI əsrə Zaqaqzayıya - köçmüşlər. Akademik daha sonra yazar: "Böyük gürçü tarixçisi İvane Cavaxişvili deyir ki, Mxarqdzelilər mənşəcə kürddür və bu barədə mübahisə etmək mənasızdır."

SƏLAHƏDDİN ƏYYUBİ

Maarifçi kurd şeri ondan böyük sima tanımır. Bəzi klassiklər Səlahəddini öz xalqına xidmət etməkdedə, imkanı ola-ola birləşmiş Kürdəstan dövləti yaratmamaqda günahlandırır, bəziləri isə kürdərin və Kürdəstanın tənzəllünün onun hayatdan getməsinən sonra başladığını bildirirlər.

Kürd şairlərinin münasibəti öz yerində, Səlahəddin Əyyubi dövründə şərqiñ ən qüdrətli sərkərdəsi və "mübəhisəsiz ən böyük hökmədə" kimi vəfə olunmuş, "müsləman dünyasının xilaskarı" titulunu əbədi olaraq məniməşmişdir.

Xidməti budur ki, Misir hakimi olarkən müsəlmanların böyük hissəsini bir bayraq altında birləşdirib "şir ürəkli" Riçardi geri oturdaraq II Xaç yürüşünün qarşısını almışdır. Bir sözə, xacərəstərin özlərinin yazdığı kimi İslami xilas etmiş, müsləman dünyasını sələbçilərin tapdağından qorumuşdur.

Bir sıra tədqiqatçıların qənaatinə görə, Səlahəddinin babası Sadi o zaman Ermənistanın Dvini (Zəngəzur-Ş.H.) etrafında məskunlaşmış Rəvvadi kurd tayfasından çıxmışdır.

Səlahəddin Əyyubi tarixdə möhtəşəm iz qoyan Əyyubilər sülətinin yaradıcısıdır.

ŞƏDDADİLƏR KİMDİR?

Əsası 951-ci ildə Məhəmməd Şəddad ben Kürd tərəfindən qoyulmuş Şəddadilər süləti 971-ci ildə Salarilər dövlətini süquta uğradıb. Gəncədə hakimiyyəti ələ aldılar və Zaqaqzayıyanın böyük bir hissəsində Şəddadi Kürd dövlətini yaratdılar. 117 il hakimiyyətdə qalan Şəddadilər Arranı, Naxçıvanı, Sünniki, Qafanı və başqa əraziləri idarə etmiş, Dvini tutmuş, Ermənistana üç min dinar vergi qoymuşdular.

Mütərəqqi fikirli Şəddadilər dövlətini süquta uğradı. Gəncəli kürdər, necə deyirlər, qeybə çəkildilər... (Bax: K. E. Bosvort. "Musulmanskie dinastii", M. 1971) (Növbəti saylارımızda geniş mətnimiz verəcəyik)

SOLTAN BƏY

Soltan bəy çar impəratorluğunun tərəfindən bəylik verilmiş məşhur bir nəslin nümayəndəsidir. Laçının Kürdhacı kəndində doğulub. XVI əsrda İran şahının əmri ilə İrandan Qarabağ yaylasına köçürülmüş 24 kurd tayfasından biri olan Hacısamıli tayfasındandır. Təsadüfi deyildir ki, ona Hacısamıli Soltan bəy deyiblər. O, beş dildə sərbəst danışdı.

Atası Paşa bəy qabaqcıl fikirli adam olduğundan övladlarının tə-

dövründə Gəncəyə galen Qətran Təbrizi yazmışdır. "Gəncə cənnət bağcasına dönmüşdür". "Qabusname"nin müəllifi Keykavus 18 il hakim olmuş Şəddadi hökmərələr Əbuləsvar Şavuru belə məhd edirdi: "Əbuləsvar böyük şah idi, dediyini eləyən, müdrik, ədalətli, ləyaqətli, şücaətli, fəsahətli, dini sevən, uzaqgörən idi". Şavur saraylar, mədrəsələr, karvansaralar, hamamlar tikildi, məşhur Gəncə qapılarını düzəltirdi.

1088-ci ildə Səlcuq yürüsi Şəddadilər dövlətini süquta uğradı. Gəncəli kürdər, necə deyirlər, qeybə çəkildilər... (Bax: K. E. Bosvort. "Musulmanskie dinastii", M. 1971) (Növbəti saylara genit mətnimiz verəcəyik)

ZEYNALABDİN MARAĞAYI

Akademik İ. A. Orbeli yazar: "Kurd xalqı tarixən öz oğullarını iranlı, türk, ərəb, erməni adı altında itirmiştir ki, onlar məşhur şair, müğənni və sərkərdə kimi başqa xalqların tarixini zinətləndirmişlər". İranlı adı altında itirilmiş kurd oğullarından biri də məşhur "İbrahim bəyin səyahətnaməsi" adlı romanın müəllifi, ötən əsrənə yaşımış Zeynalabdin Marağayıdır.

Əsər fars dilində yazılmışdır. İran ədəbiyyatışlarının fars nəşrinin görkəmli nümunəsi hesab etdiyi romanı Azərbaycan alımları Azərbaycan bədii nəşr tarixində roman janının ilk nümunəsi sayırlar.

Zeynalabdin Marağayı 1837-ci ildə Marağada varlı-hallı tacir ailəsində doğulmuşdur. "Səyahətnamə"nin üçüncü cildinin başlangıcında özü haqqında yazır: "Əlqəzə, başdan ayağa günahkar olan bu müəllif Zeynalabdin ibn Maşadi Əli ibn-Hacı Rəsul ibn-Hacı Abdulla, ibn-Həmzə xan Savucubulaq (İran Kürdəstanında şəhər). Hazırkı adı Mahabaddır -Ş.H.) kürdərindən və həmin məhəmməd xanlarından idid. Dilləri sünni olub, şəfi'i məzhəbindən idid".

"Səyahətnamə" kurd təfəkkürünün fars dilində meydana çıxmış məhsuludur.

HEYRAN XANIM

Əsəson Azərbaycan dilində yazış yaratmış Heyran xanım özü haqqında deyir:

Soruşsan nəsəbini bu yazaq heyranın,
Bir Əli xadimidir, cümlə-cahanə bildir.
Naxçıvan şəhərinin ətrafına çatsa nəsəbi,
Əslinə varsan əgar, tayfası dünbülliidür.

1574-cü ildə qələmə alınmış "Şərsfnamə" əsərinin müəllifi Şəref xan Bidlisinin və bir səra basqa müəlliflərin yazdığı kimi dünbülliər kurd tayfası olub Cənubi Azərbaycanda Xoy və Səkmənabad tərəflərde yaşamışdır. Səfəvilər zamanında, habelə Nadir şahdan sonra Dünbülli tayfasına mənsub olan adamlar Xoy və onun ətrafında hakimlik etmişlər. Təbrizin bəyərbəyi Kərim xan Zənd də bu tayfasdan olmuşdur. O, vəfat etdiqdən sonra, Qacarların hakimiyyətinin ilk dövründə Azərbaycanda dünbülliərden bir neçə xan hakim idi.

Heyran xanımın özünün yazdığını görə o, Naxçıvanda, küber ailesində doğulmuş və orada da təriyə almışdır. İran-rus müharibələrinin ilk illərində ailəsi ilə birlikdə Cənubi Azərbaycana köçürülmüşdür.

Heyran xanım 80 il yaşayıb.

(bax: Heyran xanım. Seçilmiş əsərləri. Az. Döv. nəşriyyatı, 1961)

"QAFQAZIN HOMERİ"

Aşiq Alının babası Haqverdi Dərələyəz mahalının Milli dərəsində Gilan kəndindən qohum - əqrabası ilə birlikdə Göyçə mahalının Qızılıvəng kəndində köçmüdüdür. Haqverdinin emisi uşaqlarından Kəlbəcərin indiki Milli kəndində gəlib, oranı özünə məskən seçənərə də olmuşdur.

Aşiq Ali 1801-ci ildə Göyçə mahalının Qızılıvəng kəndində Mirzə kışının yoxsol ailəsində dünyaya göz açıb, 1911-ci ildə həmin kənddə vəfat edilib.

Qüdrətli sənətkarın aşağıdakı təcnisi birinci və sonuncu dəfə 1977-ci ildə dərc edilib.

Dövrün şəhərində rüzi əlindən Əbədi nə fateh, nə dənə mindi.

Arif əhsən adı aqıl əlindən
Hər anda tənə söz nadana mindi.

Əbçər həmdəm oldu kürdə marama,
Əlaci cəng idi, kür, dəm arama.
İbtida ırsımı kürdəm, arama
Danmadum bu ırsı, nə dananam indi.

Mahaldan feyziyə dolanın Ali,
Elin xəzinəsinə dola nan, Ah,
Ara bu mənəni dolan, an, Ali.
Nadan xayahında nadanam indi.

Ustad Ali, Şix Adı, Təbib Ali, Dədə

"УБИЙСТВА ЧЕСТИ" В ИРАКСКОМ КУРДИСТАНЕ



За прошлый квартал 40 женщин в Иракском Курдистане пали жертвами "убийств чести" (т.е. самосуда родственников как "опозорившие честь семьи"). Об этом говорится в отчете ООН о положении женщин. В целом ситуация в Ираке охарактеризована в отчете крайне отрицательно. В отчете утверждается, что Региональное Правительство Курдистана не предпринимает необходимых мер для предотвращения такого рода эксцессов.

Из акций такого рода наибольший резонанс в мире вызвало убийство 17-летней езидки Дуа за ее брак с арабом-мусульманином (в деревне Башика близ Мосула). Свой протест заявила известная курдско-шведская деятельница Амина Какабава. По ее словам, это вопрос будет поднят перед "Межнациональной амнистией".

Протест заявила также Левая партия Швеции. Убийство Дуа, а также убийство 24 рабочих-езидов в Мосуле, было осуждено также на собрании высших духовных авторитетов езидов (в их числе были и представители езидов России); с особым заявлением осуждения выступил один из высших езидских руководителей Хасо Нармо. По его словам, это дело рук врагов, которые хотят таким образом посеять раскол между курдами. О своем осуждении убийства заявил также министр без портфеля Регионального правительства Курдистана Тахиль Сайд. По его словам, убийство Дуа не имеет никакого отношения к религии; это было преступление, совершенное группой молодежи.




ПОСОЛ США ЛИЧНО УБЕДИЛСЯ В БЕЗОПАСНОСТИ ЖИТЕЛЕЙ СУЛЕЙМАНИИ

Посол США Риан Крокер (Ryan Crocker) прибыл на встречу с президентом Ирака Дж. Талабани. Встреча состоялась по инициативе президента Ирака. После продолжительных переговоров, посол США изъявил желание самолично убедиться в безопасности жителей этого курдского города, который полностью охраняется исключительно курдскими войсками и вышел с небольшим окружением сопровождающих пройтись по городу пешком. Посмотреть фотографии.

60 лет

ЭР-РИЯД ФИНАНСИРУЕТ ТЕРРОРИСТОВ

Как сообщает газета «Ассо» со ссылкой на источники в Эр-Рияде, правительство Саудовской Аравии спонсирует ваххабитских террористов в Ираке. Финансовая помощь им идет во-первых через Саудовские благотворительные организации, работающие в стране, а во-вторых из добровольно-принудительных пожертвований саудовских бизнесменов, во-вторых с по-



мощью 5% принудительных отчислений из зарплаты чиновников «на помощь иракскому народу». Сбор средств организуют имамы мечетей в святых городах ислама – Мекке и Медине.

Təbrik edirik!

"Diplomat" qəzetiñin redaksiya heyəti, filologiya elmləri doktoru, professor, Qazaxstan Elmlər Akademiyasının müxbir üzvü, Qazaxstan yazıçıları və jurnalistlər birliliyinin üzvü, Alma-Ata Dövlət Universitetinin prorektoru, "Bərbanq" Kürd Assosasiyasının sədri, 100-dən artıq ədəbi və elmi əsərlərin müəllifi, 1947-ci il təvəllüdü Mirzoyev Knyaz İbrahim oğlunu 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı, ailə səadəti və işlərində uğurlar arzulayır.



"Diplomat" qəzetiñin redaksiya heyəti, qardaşımız Sakit Adigözeli 30 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı, ailə səadəti və işlərində uğurlar arzulayır.



В ЗАХО ПОСТРОЕНЫ ДВА МОСТА



В Захо открылись два новых моста через реку Хабур, связавшие 8 сел, расположенных по разным берегам реки. Они должны сыграть большую роль в развитии этого региона.



КУРДСКОЕ РУКОВОДСТВО ПРИВЕТСТВУЕТ СОЗДАНИЕ АМЕРИКАНСКОЙ БАЗЫ В КУРДИСТАН

В связи с последними планами вывода, газета «Ассо» взяла интервью пресс-секретарь Министерства по делам Пешмарга Джабар Явар заявил, что планы американских конгрессменов по выводу войск США из Ирака вызывают крайне негативную реакцию у руководства как в Багдаде, так и в Эрбile. Политическое руководство Курдистана выступает за то, чтобы американские войска были перебазированы в Курдистан.

В ЭРБИЛЕ ОТКРЫЛСЯ ФЕСТИВАЛЬ

Вчера в Эрбile открылся фестиваль Аль-Мада, с участием деятелей культуры из арабского Ирака и других арабских стран. На открытии фестиваля участвовали несколько иракских министров, члены Политбюро ДПК. Сегодняшний день был посвящен семинарам, демонстрации фильмов и книжной выставке.



В ЗАХО ПОСТРОЕНЫ ДВА МОСТА



В Захо открылись два новых моста через реку Хабур, связавшие 8 сел, расположенных по разным берегам реки. Они должны сыграть большую роль в развитии этого региона.

ДИПЛОМАТ

№ 17 (57) 01-07 Май общество-политическая еженедельная газета

США не уверены в будущей целостности Ирака



Президент США Джордж Буш не будет подписывать актов, в которых выражается недовольство Вашингтона относительно деятельности иракских лидеров. Такое заявление сделала американский госсекретарь Кондолиза Райс. "Мы не можем связать свои руки и сказать, что урегулируем ситуацию в Ираке, потому что его лидеры не могут: это лишит нас гибкости и креативности, необходимых для движения вперед", - добавила К.Райс.

"Мы сообщили правительству Ирака, и, думаю, оно уяснило - то, каким будет Ирак в будущем, зависит от деятельности его лидеров сегодня", - уверена госсекретарь. При этом К.Райс добавила, что США не могут обеспечить иракцам единый Ирак, передает Associated Press.

Американский конгресс рассматривает возможность составления официального заявления

ления, в котором будет содержаться призыв к правительству ускорить процесс урегулирования ситуации в этой стране. Демократическая партия США также надеется, что одобренный обеими палатами конгресса законопроект о выводе войск из Ирака к апрелю 2008г. заставит иракское правительство действовать активнее.

Подчеркнем, что принятие сенатом и палатой представителей конгресса США решения о выводе американских войск из Ирака к 31 марта 2008г., вызвало недовольство властей страны. "Мы видим несколько негативных сторон в этом законе. Это может отрицательно сказаться на политической жизни нашей страны", - сказал представитель иракского правительства Али ад-Даббаг. По его мнению, такое решение США может привести к активизации вооруженных экстремистов.

Ранее и премьер-министр Ирака Нури аль-Малики заявлял, что не видит необходимости в установлении точного срока вывода американского контингента из его страны. "Мы не видим пока необходимости в определении точной даты вывода. Он может состояться только после того, как правительство окажется в состоянии взять под контроль ситуацию в стране, и мы делаем все, что в наших силах, настолько быстро, насколько возможно".

АМЕРИКАНЦЫ ПОКА ЧТО НЕ СОГЛАСИЛИСЬ НА ВВОД ПЕШМАРГА В ХАНЕКИН



Американское командование пока что не поддержало расширения присутствия пешмарга в районе Ханекина. Об этом заявил пресс-секретарь Министерства по делам пешмарга Джабар Явар. По его словам, силы Пешмарга предложили послать в Ханекин 5.000 человек, чтобы преградить путь террористам со стороны Ирана; однако командование коалиционных сил заявило, что не могут дать ответа без согласования с высшими инстанциями.

ТӘSІSCİ VƏ BAŞ REDAKTOR:
TAHİR SÜLEYMAN

İMTİYAZ Ü SERNİVİSAR:
TAHİR SİLƏMAN

УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:
ТАХИР СУЛЕЙМАН

Tel: +994 50 352-33-18

Azərbaycan şöbəsinin redaktoru:
NƏRİMƏN ƏYYUB

Tel: 050 379-92-93

Xüsusi müxbir:

RAMİZ CƏBRAYILOV

Komüpter tərtibatçısı:
Niyazi MEYDANOĞLU

Müəlliflərin mövqeyi redaksiyanın
mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ünvan: Bakı şəhəri, 40
Küçə S.Mehmandarov ev 25, mənzil-17

Adres: Bakı 40, Ulica.

C. Məhmandarov

Ulica C. Məhmandarov dom 25 kv-17

Nəvnisan: Bakı 40 soqaq

S.Məhmandarov xanı 25 mal-17

e-mail: diplomat_gazeti@box.az
Şəhadətnamə: N FŞ 005004966

BUSB-un 2 sayılı

Sabunçu rayon filialı

VÖEN 1800061582


H/h 438010000

Sifaris: 4400

Tiraj: 3000

ПОСЛЕДНИЯ страница

Курдские силы могут защитить Киркук



это может полностью подорвать американские планы безопасности. Для США наступило время передать Киркук курдским

силам. Курды хорошо обучены и имеют все необходимое, чтобы поддерживать безопасность в Киркуке. Они сделали существенные успехи в организации собственных сил самостоятельно борясь с повстанцами и террористами. Если Киркук будет включен в курдский автономный регион, курды смогут увеличить безопасность и превратить его в пример для подражания остальному Ираку. Это и есть конечная цель американской администрации: стабилизировать Ирак и передать обязанности по поддержанию законности его собственному народу.

Курды против закона о нефти


Сегодня Министр Природных ресурсов Регионального правительства Курдистана издал заявление с резкой критикой позиции федеральных властей по вопросу проекта Закона о Нефти и Газе.

Приложения к законопроекту, изданные федеральными чиновниками, предполагают создание государственной нефтегазовой компании-монополиста - Иракской национальной нефтяной компании (IONC), которой отходит 93% всех разведанных нефтяных месторождений в Ираке и которая будет закрыта для иностранных инвестиций.

Министерство природных ресурсов Курдистана объявило

этот приложения антиконституционными и предупредило, что курды будут категорически выступать против них в парламенте. Оно также заявило, что курды продолжат переговоры с иностранными компаниями, начинаяющими нефтяные разработки в Курдистане. Таким образом, дано понять, что курды в любом случае не признают этого закона. Министерство призвало весь иракский народ бороться с законопроектом, как не отвечающим интересам всех иракцев.

Курдская сторона предлагает порядок, при которой новые месторождения эксплуатировались бы местными властями,



тогда как месторождения, разрабатывавшиеся до сих пор, должны быть в совместном ведении федеральной власти и регионов. Федеральная власть пытается сохранить контроль над нефтью, пользуясь при этом поддержкой со стороны иностранных государств.

IC.KURDISTAN.RU

ALLAH RƏHMƏT ELƏSİN

"Diplomat" qəzetiňin redaksiya heyəti və Tahir Süleyman, Qəzənfər Paşayev, Nəriman Əyyub, ADPU-nun dosenti Nuruzadə Şubaya anası

Münəvvər xanımın

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

"Diplomat" qəzetiňin redaksiya heyəti və Tahir Süleyman, Nəriman Əyyub, Əgit Çərkəz, Ramiz Musa Bari Sultana, Əlixan Qadirə, Xalid Bariyə, İsmayıll Bariyə əzizləri

Oasim Sultanın

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

"Diplomat" qəzetiňin redaksiya heyəti İsmayıll, Mikayıll, Məmməd, Siyabənd qardaşlarına bacıları

Bəstə xanımın

vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

"Diplomat" qəzetiňin redaksiya heyəti və Hamlet Sərdar, Ramiz Musa

Rəzil Cəlil oğlu Cəfərovun

vəfatından kədərləndiklərini bildirir və yaxınlarına dərin hüznə başsağlığı verirlər.

"Diplomat" qəzetiňin redaksiya heyəti və Rövşən Atakişioğlu Cəfərov Bayrama

oğlu Yusifin

vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.